

Odlar Yurdu Universiteti

Təsdiq edirəm:

Rektor:

prof.Ə.A.Vəliyev

_____ 2016/ 2017- ci il

Doktorantura şöbəsi Doktorantlar və dissertantlar üçün iş planı

Sıra№	Məsul olan	Yerinə yetirilən fəaliyyət	Tarix
1	DŞ	Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi	Oktyabr
2	DŞ - Rektorluq	Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması	Oktyabr
3	DŞ	Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin qəbulu və ixtisas uyğunluğunun müəyyənəndirilməsi	Oktyabr
4	DŞ	Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi	Oktyabr
5	DŞ - Rektorluq	Müvafiq fənlər üzrə imtahan komissiyalarını yaradılması	Oktyabr
6	Kafedralar - DŞ	Doktoranturaya qəbul imtahanlarının keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi	Noyabr
7	DŞ	Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi	Dekabr
8	DŞ - Rektorluq	Doktorantların dissertasiya mövzularının, elmi rəhbərlərinin və fərdi iş planlarının (tədris proqramının) elmi şurada təsdiq edilməsi	Dekabr
9	DŞ - Rektorluq	Doktoranturaya qəbul olunanlar haqqında əmrin hazırlanması	Dekabr
10	Kadrlar şöbəsi, Rektorluq	Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçasında doktoranturaya qəbul olunması haqqında əmrin qeyd edilməsi.	Dekabr
11	DŞ - Rektorluq	Müvafiq kafedranın təqdimatı əsasında iddiaçıların dissertant təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında universitet elmi şurası tərəfindən qərarın qəbul edilməsi	Dekabr
12	DŞ - Rektorluq	Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatın Təhsil Nazirliyinə bildirilməsi	Dekabr
13	DŞ	Təsdiq edilmiş dissertasiya mövzularının dövlət qeydiyyat mərkəzi tərəfindən təsdiqinin təmin edilməsi	Yanvar
14	Kafedralar - DŞ	Doktorant və dissertantların fəaliyyət mərhələləri ilə əlaqədar seminarların təşkil edilməsi	İl boyu
15	DŞ	Doktorantlar üçün informatikadan və xarici dildən doktorluq (minimum) imtahanlarının verilməsi	Müvafiq zamanlarda
16	DŞ	Dissertantlar üçün informatikadan, xarici dildən və	Müvafiq zamanlarda

		fəlsəfə fənnindən doktorluq (minimum) imtahanının verilməsi	
17	DŞ	Doktorant və dissertantlar üçün ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) doktorluq imtahanlarının verilməsi	Müdafiə şurasının qərarından asılı olaraq
18	DŞ	Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanının verilməsi	Təhsil müddətincə
19	Kafedralar - DŞ	Doktorant və dissertantların fərdi iş planının yerinə yetirilməsi barədə kafedralarda vaxtaşırı hesabat verməsi	Kafedranın qərarına əsasən
20	DŞ Rektorluq	Universitet elmi şurasında doktorantların və dissertantların elmi rəhbərlərinin vaxtaşırı hesabatının dinlənilməsi	İyun, dekabr
21	Kafedralar - DŞ	Doktorant və dissertantların illik rəsmi attestasiyasının keçirilməsi	İyun
22	Kafedralar - DŞ	Dissertasiya işi tamamlandıqdan sonra isin yerinə yetirildiyi uyğun bölümdə AAK-ın tələblərini (videoçəkiliş və s.) nəzərə alaraq ilkin müzakirəsinin həyata keçirilməsi	İşin tamamlanması haqqında elmi rəhbərin rəyi alındıqdan sonra
23	Kafedralar - DŞ	Müdafiə üçün lazım olan sənədlərin toplanması və uyğun müdafiə şurasına təqdim edilməsi	İlkin müdafiədən sonra
24	Kafedralar - DŞ	Normativ təhsil müddətini bitirən doktorant və dissertantların müəyyənləşdirilməsi, rektorluğa bildirilməsi və rektorluqda müvafiq əmrin çıxarılması	Qəbul tarixlərinə bağlı olaraq

Doktorantura şöbəsinin müdiri

prof. T.S.Abdullayev